

## INTERAKTİV VƏ ƏNƏNƏVİ TƏLİM METODLARINDAN BİRƏ İSTİFADƏ

Sevda Alxasova,

Bakı şəhəri Pirallahi rayonu 168 nömrəli məktəbin  
Azərbaycan dili və ədəbiyyatı müləmmi  
E-mail: sevda\_123@rambler.ru

Rəyçilər: dos. B. İbadova  
dos. A. Bəkirova

Açar sözlər: interaktiv, metod, məqsəd, vəzifələr, sadə, asan.

Ключевые слова: интерактив, метод, цель, задачи, простой, легкий.  
Key words: interactive, method, purpose, objectives, simple, easy

Yeni qurulan təhsildə idrakı inkişafın parametrlərini nəzərə almaq, ona imkan və şərait yaratmaq, yaddaş məktəbindən təfəkkür məktəbinə keçmək əsas məqsəd hesab olunur. Təhsili bilavasitə inkişafyonümlü bir proses kimi stimullaşdırmaq məktəblərin qarşısında duran əsas vəzifəyə çevrilir. Müasir təhsil humanist prinsiplərə, qarşılıqlı əməkdaşlığı əsaslanmalı, şagird subyekt kimi müəllimlə birgə pedaqoji prosesdəki problemlərin həllində fəal iştirak etməlidir. Şəxsiyyətin formalasdırılması ən mühüm məqsəd kimi təhsilin dəyərləndirmə indikatoruna çevriləmeli, şəxsiyyətönümlü təhsildə keyfiyyət bütövlükə təhsilin əsas göstəricisi və mühüm parametri kimi dərk edilməlidir.

Bu günün Azərbaycan məktəblisi qlobal dünyanın insanları kimi milli mentalitetini saxlamaqla, ümumi düşüncə tərzinə, integrativ təfəkkürə sahib olmalı, hafızə məktəbinin tələbləri ilə məhdudlaşmamalı, inkişafi daha geniş miqyasda, Avropa kontekstində görməyi bacarmalıdır.

Bu məqsədlə məktəblərimizdə pedaqoji prosesin yeni məzmununda, yeni istiqamətdə təşkili mühüm rol oynayır. Təlim prosesində yeni texnologiyalar tətbiq edilir. Lakin bu zaman ənənəvi təlim prosesinin üstünlükleri və ənənəvi təlim metodları inkar edilir. Biz keçmiş, təhsil sahəsində qazandığımız təcrübəni inkar edə bilmərik.

Varisliyi təmin etmək üçün «nəyi, necə öyrətmək?» suali hər zaman ənənəvi suallardan biri kimi pedaqoq alımları, müəllimləri düşündürməkdür. Ona cavab olaraq müxtəlif metodlar tapılmışdır. Metodlarsız qarşıda qoyulan məqsədə çatmaq, nəzərdə tutulmuş məzmunu öyrətmək, şagirdlərin idrak fəaliyyətini təşkil etmək mümkün deyil. Metod tədris prosesinin özəyidir. Metod layihələşdirilmiş məqsəd ilə son nəticə arasında birləşdirici halqa rələnə oynayır. Metod təlimdə müəyyən məqsədə nail olmaq üçün müəllim ilə vəzifələrinə həll etmək yollarının möcəmusu başa düşür (1, 4).

Təlim metodu mürəkkəb, çoxcəhətli, çoxkeyfiyyətli bir sistemdir. Təlimin məqsədi, məzmunu, qanuna uyğunluqları, prinsipləri, formaları təlim metodunda öz əksini tapır. Nə işin məqsədi, nə məzmunu, nə də formaları metodların tətbiqi imkanlarını nəzərə almadan müəyyənləşdirilə bilməz. Bu imkanları məhz metodlar təmin edir. Metodlar didaktik sistemin inkişaf sürətinə təkan verir. Təlimdə tətbiq edilən metodlar irəli getməyə nə qədər imkan verərsə, təlimin səmərəsi də bir o qədər yüksək olar.

Şagirdlərin fərdi xüsusiyyətlərinin (qavrama, dərkətmə, nəticə çıxarma qabiliyyətləri) müxtəlif olmasına baxmayaraq təlim prosesində interaktiv və ənənəvi təlim metodları vəhdətdə tətbiq ediləndə onlarda sərbəst və yaradıcı düşüncə formalasılır, müqayisə etmək, tutuşdurmaq, fərqləndirmək, ümumi ləşdirmə aparınaq və tədqiqatlıq qabiliyyəti yaranır.

Bu gün əsas məqsəd məktəblilərə çox bilik vermək deyil, onlara öyrənməyin yollarını öyrətməkdir. Həm təlim prosesində, həm də sinifdən xaric və məktəbdən kənar tədbirlər prosesində onlarda düşünmə qabiliyyətini, fikri fəallığı, müstəqilliyi inkişaf etdirmək lazımdır. Bu metodlardan istifadə şagirdləri qarşıya qoyulmuş məqsədə nail olmaq yollarını axtarmağa sövq edir və bununla da onların təfəkkürünü bəlləşdirir. Bu da təbii ki, şagirdlərdə idrak fəallığı yaradır, onların tədqiqatlıq qabiliyyətinin formalasmasına kömək edir, ideyalar müqayisəli şəkildə təhlil və tədqiq edilir.

## Sevda Alxasova

Müəllim təkcə ənənəvi metodlarla tədris sayəsində bu günün tempi ilə heç cür ayaqlaşa bilməz. Çünkü ənənəvi təlim prosesində biliklərin praktiki tətbiqi üçün şagirdə müvafiq imkan yaradılmış, dərin məzmunu daha çox nəzəri öyrənilir və həyatın tələblərinə uyğunlaşdırılmışdır. Şagirdin şəxsi təcrübəsi, onun tələbatları, maraqları, qabiliyyətləri və fərdi xüsusiyyətləri nəzərə alınır. Ona görə də şagirdlər verilən biliyi lazımi səviyyədə dərk etmir. Şagirdin hazır biliyi mənimsəməsi onun təfəkkürünün inkişafı üçün stimul yaratır, onun idrak prosesini zəiflədir, usağı yaradıcılıqdan, sərbəstlik, müstəqillik, təşəbbüskarlıq kimi keyfiyyətlərdən məhrum edir, nəticədə təlimin səmərəliliyi azalır, çünki onun keyfiyyəti şagirdin əqli qabiliyyətlərinin və hafızasının inkişaf səviyyəsi, idrak motivasiyasının olub-olmaması kimi psixoloji amillərdən birbaşa asılıdır.

Ənənəvi təlimin səciyyəvi xüsusiyyətləri (müəllimin informasiya çatdırması, hazır informasiyanın mənimsənilməsi üçün şərait yaradılması, müəllim-şagird münasibətlərində amirlik, hər bir dərsin mərhələlərə bölməsi, hazırlığın yoxlanması, yeni materialın izahı, möhkəmləndirilməsi, məktəblilərin təlim prosesində iştirakı, dörsərin eynitipli keçirilməsi, fənlərarası əlaqənin zoifliyi) (2, 28) ilə interaktiv təlimin səciyyəvi xüsusiyyətləri (məktəblilərin qruplarda və cütlərlə fəaliyyəti, hər bir məktəblinin fəal fəaliyyətinin təmin edilməsi, müəllim-məktəbli və məktəbli-məktəbli əməkdaşlığı, didaktik oyunların təşkili, məktəblilərin özlərini və biri-birini qiymətləndirmələri, onların yaradıcılığı, diskussiya və debata cəlb edilmələri) müəllim tərəfindən diqqətlə təhlil olunmalı lazımi məqamlar seçilərək vəhdətdə tədris olunmalıdır.

Müəllim təlim metodlarını seçərkən aşağıdakı şərtləri gözardı etməmalıdır:

- 1) konkret dərs materialının məqsəd, vəzifə və məzmunu;
- 2) məktəblilərin yaş xüsusiyyətləri, onların dərkətmə imkanlarının səviyyəsi;
- 3) tədris prosesinin texniki təminatı;
- 4) məktəblilərin savadlılığı və inkişaf dinamikası;
- 5) müəllimin metodiki ustalığı, onun şəxsi keyfiyyətləri;
- 6) materialın öyrənilməsinə ayrılan vaxt.

Təlim prosesində məktəblilərin yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Təqdim edilən material kiçikyaşlı məktəblilərin yaş və fərdi xüsusiyyətlərinə uyğun olmalıdır. Təlim prosesində mövzunun mahiyyətini açmağa xidmət edən maraqlı əyani vəsaitlərdən istifadə şagirdlərin mənimsəmə prosesini səmərəliliyini yüksəldir (3, 56).

Interaktiv və ənənəvi təlim metodlarından vəhdətdə istifadə edilməsi bir sıra imkanlara malikdir:

- 1) bilik və bacarıqları inkişaf etdirir;
- 2) şagirdlərdə özünə inam yaradır;
- 3) yaradıcı, məntiqi və tənqidi təfəkkürü formalasdırır;
- 4) fərdin və qrupun məsuliyyətini artırır.

Mən fəal bir müəllim kimi çalışıram ki, dil və adəbiyyat dərslərində beynin həmləsi, söz-assosiasiyaları, diskussiya, debatlar, layihələr hazırlanması, konkret situasiyaların təhlili, sərbəst səhbət, rollu oyunlar, BİBÖ, insert, Venn diaqramı, şaxələndirmə, auksion, ziq-zaq kimi interaktiv metodlardan istifadə edirəm. Həmçinin mən ənənəvi təlim metodlarının imkanlarından da maksimal dərəcədə yararlanıram. Dərslərimdə sinifdən xaric iş elementlərinə, sərbəst rəy mübadiləsinə geniş yer verir, həmin dərslərin şagirdlərin müstəqil mütaliisi ilə program materialları üzrə dərslər arasında körpüyə çəvrilməsinə nail oluram. Ənənəvi metodlardan müxtəlif formalarından olan - disput, poeziya və nəşr beşdəqiqətlilikləri, müsabiqlər, ədəbi sahnələşdirmələr, ekskursiyalardan istifadə bu baxımdan faydalıdır.

M. İbrahimbəyovun «Püstə ağacı» əsəri üzrə dərsdə əqli hücum fəal təlim üsulu ilə ənənəvi metodun suallar üsulunu vəhdətdə istifadə edərək şagirdlərə suallarla müraciət edirəm: Mührəbə nə deməkdir? Mührəbə insan həyatında necə iz buraxır?

## *İnteraktiv və ənənəvi təlim metodlarından birgə istifadə*

Əqli hücumun bu şəkildə tətbiqi dərsdə qarşıya qoyulan məqsədlə bağlı müxtəlif ideyaların yaranmasına imkan verir. Həmçinin burada dərsin ənənəvi şəkildə suallarla qurulması şagirdlərimə mövzunun daha asan anlaşılmasında kömək edir.

İnteraktiv və ənənəvi metodlardan vəhdətdə istifadə nəticəsində aşağıdakı məqsədlərə nail olmaq mümkündür: məktəbililərin fənlərin öyrənilməsinə marağı artır, onlarda mənviqi düşünmə, ətraf aləmə, cism və hadisələrə tənqidi yanaşma, ətrafdə olanları yaradıcı surətdə dəyişmə, bilikləri müstəqil əldə etmə, müstəqil qərar çıxarma, müqayisə etmə keyfiyyətləri inkişaf edir.

**Problemin aktuallığı.** Respublikada interaktiv və ənənəvi metodlardan vəhdətdə istifadənin xüsusiyyətlərinin tədrisdəki səmərəliliyinin ölçüləməsi sahəsində tədqiqat işləri az aparılmış, sorğular keçirilməmiş, töhlil olunmamışdır. Bu sahədə araşdırılmaların aparılmasına ciddi ehtiyac vardır.

**Problemin yeniliyi.** İnteraktiv və ənənəvi metodlardan vəhdətdə istifadənin xüsusiyyətlərinin tədrisinin təhsilə vərə biləcəyi böyük səmərə barədə təsəvvür yaradılır.

**Problemin praktik əhəmiyyəti.** Araşdırma bu sahə üzrə iş aparan peşə sahiblərinə və mütəxəssislərə əməli kömək göstərəcəkdir.

### **ƏDƏBİYYAT**

1. Ağayev Ə.Ə. Təlim prosesi: ənənə və müasirlik. Bakı: Adiloğlu, 2006.
2. Əmircanova Q. A. Lirik əsərlərin öyrənilməsində interaktiv metodlardan istifadə. «Azərbaycan dili və ədəbiyyat tədrisi» jurnalı, 2007, № 1
3. Veysova Z.A. Fəal/interaktiv təlim. Bakı, 2007.

**C. Alxasova**

### **ИСПОЛЬЗОВАНИЕ ИНТЕРАКТИВНОГО И ТРАДИЦИОННОГО МЕТОДОВ В ЕДИНСТВЕ РЕЗЮМЕ**

В статье даются содержание и понятие интерактивного и традиционного методов, освещаются возможности творческих способностей учащихся, умение применять интерактивные и традиционные методы в единстве в обучении.

**S. Alxasova**

### **USING INTERACTIVE AND TRADITIONAL METHODS IN THE UNITY SUMMARY**

The article provides the content and concept of traditional and interactive methods, highlighting the opportunities of creative abilities of students, the ability to apply interactive and traditional methods of learning in unity.

**Redaksiyaya daxil olub: 20.06.2016**